

Audit

Qr33;33a;134

1. Audit və onun mahiyyəti
2. Məhsulun maya dəyərinə aid edilən məsrəflərin auditi
3. Daxili və kənar audit
4. Bankda olan hesablaşma hesabı üzrə əməliyyatların auditi
5. Firmalarda tətbiq olunan audit standartları
6. Auditin növləri
7. Məhsulun maya dəyərinin kalkulyasiyasının auditi
8. Beynəlxalq audit standartları
9. Mənfəət və zərərin auditi
10. Kassa sənədlərinin auditi
11. Audit standartları
12. Hazır məhsulun buraxılışının uçotunun auditi
13. Nizamnamə sənədlərinin auditi
14. Audit sənədləşdirilməsinin formaları
15. Hazır məhsul üzrə əməliyyatların auditi
16. Firmadaxili audit standartları
17. Hazır məhsulun göndərilməsinin və satışının auditi
18. Müəssisənin təsisçiləriylə hesablaşmaların auditi
19. Məhsulun satışının auditi
20. Əsas vəsait və qeyri-maddi aktivlərin auditi
21. Audit sənədləşdirilməsinin xüsusiyyəti, məzmunu
22. Maliyyə nəticələrinin və onlardan istifadənin auditi
23. Torpaq, tikili və avadanlıqların uçotunun auditi
24. Məhsul buraxılışının auditi
25. Mənfəət və ondan istifadənin auditi
26. Təsis sənədlərinin və təsisçilərlə hesablaşmaların auditi
27. Kassa əməliyyatlarının uçotunun auditi
28. Maya dəyərinin auditi
29. Əsas vəsaitlərin amortizasiya ayırmalarının auditi
30. Hesablaşma və valyuta sənədləşmələrinin auditi
31. Əsas vəsaitlərin uçotunun auditi
32. Pul sənədlərinin ,hesablaşma və valyuta hesabı üzrə əməliyyatların auditi
33. Maya dəyərinin kalkulyasiyasının auditi
34. Qeyri-maddi aktivlərin uçotunun auditi
35. Auditin iqtisadi mahiyyəti
36. Pul sənədləri ilə hesablaşmaların auditi
37. Xarici valyuta üzrə əməliyyatların auditi
38. Məhsul istehsalına aid məsrəflərin auditi (maya dəyəri)

